

Heydər Əliyev mənim həyatımda...

(Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə)



Hər bir insan ömrü öz təyinatına, miqyasına görə tarixdir, yaşıntıdır. Doğrudur ki, kimi heç bir iz qoymadan səssiz-səmirsiz bu dünyadan köçər, kimi si doğmaları, əhatəsi, dostları üçün unudulmaz sayılardır... Elə insanlar, elə fenomenal, unikal şəxsiyyətlər də vardır ki, onları zaman, tarix yetişdirdiyi kimi, yeni tarix yazmaqla, yaratmaqla xalqını, ölkəsinə sivil dünyyanın yeni hədəflərinə çatdırmaqla, xilaskarlıq missiyasını həyata keçirməklə əbədiyəşarlıq qazanır, hər zaman yaşanan tarixə çevirilir. Belə bir ucalıq hamiya hər zaman deyil, Tanrıının qüdrətə, zamanın diqtəsile xalqının bağından qopan, XX əsrde Azərbaycan xalqının yetişdirdiyi, bütün həyatını doğma xalqına, "ürəyim, canım", - adlandırdığı Azərbaycana həsr etdiyi görkəmli dövlət və siyaset adımı Heydər Əlirza oğlu Əliyev kimi dahi təklərə nəsib olur.

Vaxtilə sözün, zamanın, insanın dəyərini bilən unudulmaz xalq şairimiz, satirk şeirimin bayraqdan M.Ə.Sabir şeirini əsrinin haq səsinə, dövrünün aynasına çevirərək deyirdi:

Qarışıldır hələlik milletin istedadı, -
Ələnirsə, safi bir yan, tozu bir yanlıq olur!
Çalxalandıqca, bulandıqca zaman nehrə kimi,
Yağı yağı üstə çıxır, ayranı ayranlıq olur.

İstər sovet dönməmində, keçmiş İttifaq dövlətinin tərkibində olduğumuz dövrü, istərsə də dövlət müstəqilliğini əldə etdiqdən sonrakı mərhələlərə zamanın, insanlıq tarixinin, ölkənin inkişaf istiqamətlərini əks etdirən həqiqətlərin aynasından baxdıqda bir lider, bir tarixi şəxsiyyət olaraq öndə, irəlidə məhz ümummilli lider Heydər Əliyevi görürük.

Məlumdur ki, Heydər Əliyevin titanik fealiyyəti barədə elmi və publisistik məqalələr, kitablar, monografiyalar yazılıb, mahnılar bəstələnib, filmlər çəkilibdir. Yeni-yeni əsərlər yazılır. Hesab edirəm ki, fealiyyət göstərdiyi illər ərzində bir çox elmi-siyasi institutların illərlə görə biləcəyi işləri təkbaşına həyata keçirməyi bacaran, ümummilli lider haqqında en güzel əsərlər hələ bundan sonra yazılaçaqdır!

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr etdiyim bu yazıda daha çox bir Azərbaycan və-

təndaşı, bir ziyanı olaraq Ulu Öndərin mənim həyatımla bağlı məqamlara toxunmaq istəyirəm. Öncə onu qeyd edim ki, Heydər Əliyev cənabları 1969-cu ildə ölkə rəhbərliyinə gəldikdə mən Azərbaycan Dövlət Universitetinin (BDU-nun) filologiya fakültəsinin ikinci kursunda təhsil alırdım. Ab-havanın yaxşılığa doğru necə dəyişdiyi gözlərim önündə baş vermişdir. Bakı Dövlət Universitetinin 50 illik yubileyinə ölkə rəhbərinin gələcəyini, onun hansı dildə (!) danışacağı hamida böyük maraq doğurdu. O vaxta qədər haqqında müxtəlif səhbətlər eşidirdik. Gah axşamüstü marketlərin birində olduğu, gah metroda göründüyü barədə gəzən səhbətlər birdəfəlik son qoyuldu. Ölkə rəhbəri Heydər Əliyev Bakı Dövlət Universitetinin 50 illik yubileyinə gəldi və o dövrün

geniş yayılmış rəsmi praktikasının əksinə olaraq rus dilinin deyil, öz ana dilində (!) Azərbaycan dilində geniş nitq söylədi. Bununla da həm əvvəlki, həm də sonrakı düzənə nəfəs verdi, milli xarakteri dövlət ərkanına gətirdi.

Mənim yaşıdlarım yaxşı bilirlər ki, keçən əsrin 80-ci illərində keçmiş SSRİ rəhbərliyinə gələn, yenidənqurma, aşkarlıq adı ilə dağdırıcı missiya həyata keçirən Mixail Qorbaçov dönməmində həmin əsrin 70-ci illəri "durğunluq" (zastoy) dövrü olaraq səciyyələndirilirdi. Başa düşmək olmur, bu necə "durğunluq" illəri idi ki, Azərbaycan həmin 70-ci illərdə, Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 10-12 il ərzində ölkəmiz əvvəlki dövrlərə müqayisədə az qala 50 illik bir inkişaf, irəliliyiş dövrünü yaşadı. Sadalamaga ehtiyac varmı? Yasadığım, fealiyyət göstərdiyim Lənkəran şəhərinin simasında bunu daha aydın şəkildə söyləmək mümkündür. Həmin illərdə Lənkəranda bir sıra iri layihələrin işıq üzü görməsi, iri miqyaslı tikinti-quruculuq işlərinin aparılması, Məhsul bayramlarının keçirilməsi, məhz Heydər Əliyevin adı ilə, şəxsən iştiraki ilə bağlıdır. Bunları unutmaqmı olar?

Hər bir şəxsin, hər bir ölkənin taleyində uğur anları olduğu kimi özündən asılı olmayan səbəblər ucbatından çətin anlar, çətin hadisələr də olur. Keçən əsrin 90-ci illəri bir xalq olaraq həm kədər, həm də uğur, şərəf tariximizdir. Yenidənqurma adı ilə yurd yerlərimizə, müqəddəs Qarabağ torpaqlarına erməni iddialarının baş qaldırması, Ermənistan ərazisindən azərbaycanlıların kütləvi şəkildə qovulması, xalqımızın mitinqlərə çıxaraq kəskin etirazı, plenətar miqyaslı siyasetçi, xalqımızın böyük oğlu Heydər Əliyevin keçmiş İttifaq dövləti rəhbərliyindən istefaya getməsinə məcbur edilməsi, bu zamanlar Azərbaycana rəhbərliyə göndərilmiş Ə.Vəzirovun ölkəni aciz duruma salması, ölkəmizin, xalqımızın təklənməsi, illərlə ölkəmizin sərvətlərini, xüsusən nefini sovurub apararaq sovet rejiminin Qorbaçov simasında Azərbaycana dəhşətli xəyanəti, 20 Yanvar Bakı qırğınından törədilməsi xalq etirazının, meydan eyforiyasının qanadları üstündə ölkə rəhbərliyinə

hakimiyyət üçün yetişməmiş təcrübəsiz, AXC-Müsavat cütlüyünün gəlməsi və problemlərimizin getgedə daha da dərinləşməsi gözlərimiz önündə baş vermişdir. Vətənin say-seçmə oğulları Qarabağda vuruşub şəhid olduğu bir dönməde paytaxt Bakıda hakimiyyət davası səngimək bilmirdi. Hamının bir yumruq olaraq azgın düşmənə qarşı birləşməsi, vuruşması əvəzinə, ölkənin siyasi xəritəsində üçüncü bir cəbhə yaranmışdı. Qorbaçov rejimindən, yüksək vəzifədən istefə edərək doğma Vətənə, Azərbaycana sığınan, Naxçıvandan xalq deputati seçilən təcrübəli siyasetçi, dünya miqyaslı dövlət və siyaset adımı Heydər Əliyevin hər sözü Milli Məclis də süngü ilə qarşılanır, onu tənqid, hətta tehqir etmək üçün növbələr düzüldü. Bəli, nə qədər acı olsa da beləydi! Adı insanların, sadə ziyanları nə çəkdiyini təsəvvür edirsinizmi?! Elə bu zamanlar Araz və Zərdüşt Əlizadə qardaşlarının nəşr etdirdiyi "İstiqlal" qəzetində Zərdüşt Əlizadənin imzası ilə Heydər Əliyevə qarşı kəskin bir məqalə ilə tanış oldum. Səhə etmirəmsə, 1991-ci ilin sonları idi. Məqalənin adı yadında qalmayıb, amma çox geniş bir yazı idi. Ürəyimin, vicedanının səsii ilə qələmə sarıldım. "Yedulla Bəbiroğlu" imzasıyla "Etirazımı bildirirəm" adlı geniş təhlil xarakterli yazımı fərqli fikirlərdən qaçmadığını bəyan edən qəzet rəhbərliyinə ünvanlaşdım. Yazı, insafən, gecikdirilmədən "İstiqlal" da çap olundu. Həmin yazıda Heydər Əliyevə qarşı hücumları kəskin şəkildə pisləyir, xalqımız, ölkəmiz üçün son dərəcə çətin olan belə bir məqamda onun zəngin dövlətçilik təcrübəsindən istifadə edilməsinin zərurətini əsaslandırırdım. (Qeyd edim ki, həmin yazı mənim respublika mətbuatında çıxan ikinci məqaləm ididi. Birinci məqaləmin adını da "Etirazımı bildirirəm" qoymuş, sevimli xalq şairimiz Məmməd Arazın redaktoru olduğu "Azərbaycan təbiəti" jurnalında "İttifaq" müqaviləsinin əleyhinə olaraq qələmə almışdım)

Hadisələr isə səngimək bilmir, daha kəskin xarakter alırlı. Bir də gördük ki, xaos, özbaşınalıq öz pik nöqtəsindədir. Gəncədən hərbi qiyam xəbərləri gəlir, Lənkəranda bir qrup silahlı şəxs isə hakimiyyət orqanlarının fealiyyətsizliyindən istifadə edərək hakimiyyəti ələ keçirmiş, yerli radio və televiziya kanalları vasitəsilə xalqa müraciətlər edilirdi. Xalq həqiqətən çəşqin vəziyyətdə idi. Bir məsələ tam aydın idi: Vəziyyət belə davam edərəsə, vətəndaş qırğının genişlənəcəyi, qanlar bahasına əldə olunan dövlət müstəqilliyimizin itirilməsi təhlükəsi şübhə doğurmurdu. Yalnız bu zaman (!) hamının, eləcə də cəbhə hakimiyyətinin diqqəti, nəzərləri vəziyyəti nizama sala biləcək yeganə adama - Naxçıvanda Məclis sədri vəzifəsində çalışan Heydər Əlirza oğlu Əliyevə yönəldi. Halbuki, bu tarixi zərurət haqqında qeyd etdiyim kimi, Gəncə, Lənkəran hadisələrindən iki il öncə danişmiş, mətbuatda çıxış etmişdim, coxsayılı çağırışlar edilmişdi.

Pozulmuş dövrin bir gündə, beş gündə aradan qaldırılması ağır fəsadlarla nəticələnə bilərdi. Müdrük siyasetçi vəziyyəti qıymətləndirərək araştırma və təhlil xəttini seçdi. Getdikcə kimin kim olduğu anlaşıılır, bulanıq sular durulurdu. O zaman İcra Həkimiyətləri ilə yanaşı yerlərdə, hakimiyyətin ikinci, qanunverici qolu kimi xalq deputatları sovetləri fealiyyət göstərirdi.

(Əvvəli 1-ci səhifədə)

Tale elə gətirmişdi ki, 1990-cı ilin yazında keçirilən Lənkəran şəhər sovetinə deputat seçkilərində mən müvafiq dairədən Lənkəran Şəhər sovetinin deputati seçilmişdim. Odur ki, baş verən hadisələr məndən də konkret mövqə tələb edirdi. İcra hakimiyyətini zəbt edən hərbçilər hər vasitə ilə şəhər sovetinə təzyiqlər edir, dövlətçiliye eks olan qanun və qərarların deputatların əli ilə qəbuluna çalışırdılar. Təxminən 4-5 deputatı çıxmış şərti ilə eks mövqə sərgiləyənlər təessüf ki, yox idi. O dövrün şahidləri təsdiq edərlər ki, ilk günlərdən hadisələrə hüquqi qiymər verilməsini, yanlış yoldan çəkinməyi tələb etsem də, deputat kimi fikirlərim həmişə süngü ilə qarşılıanırdı. Vəziyyəti belə görüb yerli "Lənkəran" qəzetində "Xalqın adından danışmaq səlahiyyəti" adlı geniş məqalə ilə çıxış etdim, separatçılıq düşüncələrinin xalqla heç bir əlaqəsinin olmadığını faktlarla izah etməyə çalışdım. Məqaləmlə əlaqədar mənə və qəzət redaktoru Etibar Əhədova qarşı tehdidlər olsa da yazı ilə tanış olan hər bir sadə lənkəranlı mövqeyimi təqdir edir, təşəkkürünü bildirirdi.

O zamanlar mən həm də Lənkəran Dövlət Universitetində fəaliyyət göstərən iki fakultənin birində - Humanitar elmlər fakültəsində dekan vəzifəsində çalışırdım. Bir tərəfdən alim - müəllim çatışmazlığı, şəraitsiz tədris otaqlarının çatın durumu, digər tərəfdən baş verən qarşıq hadisələr ayıq-sayıq olmayıüzümüzü tələb edirdi. Hamımızı birləşdirən bir amal idi: ölkənin müstəqilliyini qorumaq; LDU-nu yaşatmaq uğrunda fədakarlıq!

Yaxşı yadımdır, belə çətin bir zamanda, küçə və xiyabanlarda hərbçilərin keşik çəkdiyi günlərdə rektor, prof. Hacıbaba Əzimov məsləhətləşməkdən ötrü məni öz yanna çağırırdı. Mənə separatçı qurum tərəfindən daxil olan dəvətnaməni göstərərək 4 iyul 1993-cü ildə keçiriləcək müşavirəyə çağırıldıqını bildirirdi. Getmək, iştirak etmək razılıq əlaməti ola bilərdi, getməmək isə tehlükəli hesab olunur, buna açıq təhdidlər də yox deyildi. Belə olan halda təklif etdim ki, həmin tarixə qonşu binada (Ora "Pionerlər evi" - adlanırdı) Lənkəranda fəaliyyət göstərən bütün siyasi partiyaların rayon təşkilat rəhbərlərinin iştirakı ilə geniş müşavirə planlaşdırıraq. Belə də etdik. Həmin gün qeyd olunan binada mənim sədrliyimlə keçən yığıncaqda siyasi partiya rəhbərlərindən prof. Hacıbaba Əzimov (VAMBP), Dilruba Camalova (YAP), Tosif Babayev (Müsavat), Vaqif Abışov (AXC), Şakin Məmmədzadə (XAP), həmçinin LDU-nin alim qonağı, tanmış siyasi icmalçi, tarixçi alim, prof. Seyfəddin Qəndilov və başqaları çıxış edərək konkret mövqə bildirdilər. Yığıncaq yekdil səsle bəyanat qəbul edərək, Lənkəranda baş verən hadisərin qanunazidd, yolverməz olduğunu bildirdi. Həmin yığıncaq haqqında məlumat və qəbul olunan bəyanat həmin günlərdə yerli "Lənkəran" qəzetində dərc olunmasına nail oldum.

O zamanlar ölkənin baş naziri vəzifəsində çalışıran Surət Hüseynovun Lənkərana gəlişindən sonra vəziyyət daha da dramatikləşdi. Baş nazir vəzifəsində çalışısan şəxsin hadisələrə barışdırıcı, loyal münasibəri çoxlarında az qala çəşqinlik yaratmışdı. Məhz belə bir kritik məqamda 1993-cü il avqustun 13-də işin sonunda Lənkərandan 3 nəfər deputat Ali Sovetin Lənkəran hadisələrinə həsr etdiyi yığıncaqda iştirak etmək, mövqə bildirmək üçün Bakı şəhərinə yollandı. Rektor, prof. Hacıbaba Əzimovla yanaşı, xalq deputati Yaşar Rzayev və Lənkəran şəhər sovetinin deputati olaraq mən həmin yığıncaqda iştirak etdim. Yığıncaq haqqında geniş məlumat o dövrün bütün qəzetlərində verilmiş, ölkə televiziyası

(Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə)

ilə iki gün ardıcıl şəkildə göstərilmişdir. Mən sadəcə onu bildirmək istəyirəm ki, Lənkəranda olan ziyanı və deputatlar adından akademik Mirməmməd Cavadzadə, YAP Lənkəran rayon təşkilatının sədri Dilruba Camalova, xalq deputati Yaşar Rzayev və Lənkəran şəhər sovetinin deputati, bu sətirlərin müəllifi Yədulla Ağazadə çıxış edib aydın və kəskin mövqə bildirdilər. Təvəzükərlərdən kənar olsa da heç zaman unutmadığım, qururla xatırladığım bir olayı - çıxışımı bağlı ümummilli lider Heydər Əliyevin verdiyi dəyəri qeyd etmək istəyirəm. Çıxışımı bitirən kimi sədrlik edən Ali sovetin sədri, Prezident səlahiyyətlərini yerinə yetirən ulu öndər üzünü iclas salına tutaraq: "Bax, çıxışı belə edirlər", - dedi.

İki gün ardıcıl olaraq respublika televiziyası ilə nümayiş etdirilən həmin iclasdan sonra həm sevinc, qürur anları, həm də ailəliklə ciddi narahatlıq yaşamalı olduq. Belə ki, tanıyan, yaxud tanımayan meni gördən ayaq saxlayıb görür, həmrəy, həmfikir olduğunu dileyir. Əslində mən onların, xalqın sözünü demiş, çıxışında da bunu xüsusi olaraq vurğulamışdım. Həmin çıxışımı əlaqədar qarşı tərəfdən hansı təzyiqlərlə üzləşdiyimi, hərbçilərdən ibarət dəstənin evimə hücum edərək qoca anamı, məktəbli oğlumu silahlı hədələdiklərini hər dəfə hiddətlə xatırlayıram.

Xalqla rəhbər birliyi yekdilliyi öz müsbət həllini tapdı. Ölkə prezident seçkilərinə doğru gedirdi. Belə bir zamananda Lənkərandan olan şair Şəkər Aslan, Lənkəran rayon veteranlar şurasının sədri Nüsrət Bağırov, ictimai fəal Əlimərən Əliyev, jurnalist Əlisəfa Həsənov və rayon ziyalisi Yədulla Ağazadən ibarət 5 nəfərlik nümayəndə heyətinin tərkibində Ali sovetdə azsaylı xalqların nümayəndələri ilə keçirilən məşhur müşavirədə iştirak etdim. Ulu öndər milli məsələ haqqında elə əsaslı arqumentlər, fikirlər söyləyirdi ki, həmi onun məntiqinə heyan olmuşdu. Xüsusən prof. Seyfulla Əsədullayevin taliş, xalq yazarı Süleyman Rəhimovun kurd olması onların azərbaycanlı olmasına kölgə salmadığını, əksinə, əlavə qürur verdiyi səmimiyyətlə söyləməsi müşavirəyə gözəllik verdi. Ulu öndərlə belə görüşlər, deyilən fikirlər unudula bilərmi? Əsla, yox!

1993-1998-ci illər ərzində Prezident Heydər Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyaset barədə, eləcə də bütün sahələri əhatə edən islahatlar haqqında məlumatlar hamiya yaxşı məlumatdır. Ölkə əsl inkişaf tempi ilə irəliləyir, ordu güclənir, müstəqil Azərbaycan Respublikası dünyada söz nə nüfuz sahibi kimi tanınır. Bundan hər bir ölkə vətəndaşı kimi mən də sonsuz qürur duyar, iftixar hissi keçirirdim. Odur ki, 1998-ci ilin Prezident seçkilərində ümummilli liderin təkrar Prezident seçkilərində namizədliyinin irəli sürülməsi məsələsi ortaya gələndə siyasi fəallığımı daha da artırdım. Rektor, prof. Mirzəgə Bağırovla məsləhətləşdikdən sonra ölkə miqyasında genişlənən seçkiqabağı təbliğat, təşviqat prosesinə qoşulmaq qərarına gəldik. Cox keçmədi ki, digər rayon nümayəndələrinin, fealların iştirakı ilə Lənkəran Dövlət Dram Teatrının möhtəşəm tamaşa salonunda geniş yığıncaq keçirildi. Yığıncağa sədrlik edən prof. M.Bağırov giriş sözü söyləyəndən sonra çıxış üçün ilk sözü mənə verdi. Çıxış böyük coşqu və alqışlarla qarşalandı. Prezident Heydər Əliyevin yəməndən ölkə Prezidentliyinə namizədliyinin

irəli sürülməsi ilə əlaqədar təşəbbüs qrupunun yaradılması barədə təklifin diğər natiqlərin çıxışlarında yekdilliklə bəyənilər. Təşəbbüs qrupunun sədri olaraq mənə etimad göstərildi. Bundan sonrakı fəaliyyətim daha geniş səhbətin mövzusudur. Qısaca olaraq deyim ki, təşəbbüs qrupunun fəaliyyət dairəsi Lənkərənla yanaşı, Əli Bayramlı (Şirvan) şəhərlərini, eləcə də Astara, Beyləqan, Bileşuvər, İmişli, Yardımlı, Lerik, Məsəlli, Neftçala, Saatlı, Sabirabad, Salyan, Hacıqabul və Cəlilabad rayonlarını əhatə edirdi. Bütün rayonlarla operativ şəkildə əlaqələrin nəticəsində tezliklə 63 min 700 seçicinin imzasını Mərkəzi Seçki Komissiyasına təqdim edə bildim. Artıq Mərkəzi Seçki komissiyasının rəsmi sənədinə, 13 iyul 1998-ci il tarixli 22 nömrəli şəhadətnaməsinə əsasən qeyd olunan şəhər və rayonlar üzrə Azərbaycan Respublikasının Prezidentliyinə namizəd Heydər Əlirza oğlu Əliyevin səlahiyyətli nümayəndəsi kimi təsdiq olunmuş, yerlərdə Səyyad Aran, Məzdək Hüseynov, Sirus Təbrizli və başqaşaları ilə birlikdə seçicilər görür, çıxışlar edir, sualları cavablandırırdı. Lənkəran, Neftçala, Astara, Lerik, Yardımlı, Bileşuvər seçiciləri ilə görüşləri daha yaxşı xatırlayıram. Az sonra YAP Mərkəzi Aparatına dəvət olundum. Məni respublika üzrə sədri akademik Fərəməz Maqsudov olmaqla 25 nəfərdən ibarət Prezident seçkiləri ilə əlaqədar yaradılmış YAP Mərkəzi Seçki Qərargahının üzvü təyin etmişdilər. Daha intensiv görüşlər keçirmək, hərtərəfli izahat işləri aparmaq lazımdı. Çünkü müxalifətin namizədi olan Etibar Məmmədov və onun tərəfdarları populist çıxışlar edir, yağı vədlər verir, insanları çasdırmağa çalışırdılar. Deyim ki, hər dəfə qərargah üzvlərinin tərkibində namizədliyinə - Ümummilli lider Heydər Əliyevlə görüşərək ölkənin ümumi vəziyyəti barədə olduqca əhatəli təhlillər aparır, qarşı tərəfin populist çıxışlarına aydınlaşdırır. Heydər Əliyev reallıqdan çıxış edərək bildirirdi ki, nə etmək mümkündürsə, edəcəyik, xalqa yalan vədler vermek lazımdır. Heydər Əliyevlə Prezident Aparatında görüşlər zamanı bir çox maraqlı, yaddan çıxmayan coxsayılı məqamları qeyd etmək olardı. Ancaq ikisini qeyd etməklə kifayətlənirdim. Heç yadımdan çıxmır, Heydər Əliyevin Motodramda seçicilərlə görüşü təşkil olunmuşdu. Həmin görüşdə bir çoxları, xüsusən qadınlar Heydər Əliyevlə görüşməyə can atırdılar. Mitinqdən sonra Prezident Aparatında namizədliyinə növbəti görüş zamanı Qərargahın sədri, mərhum akademik Fərəməz Maqsudov bu hadisəni narahatlıq kimi qıymətləndirərək həmin qadınların şikayət üçün deyil, Prezidentlə görüşmək, onun əlini sıxmaq istədiklərini söylədikdə Ulu Öndər etiraz edərək bildirdi ki, "İnsanların Prezidentlə, rəhbərlə görüşmək, şikayət etmək hüquqi vardır, onlara mütləq imkan yaratmaq lazımdır". İkinci məqam işıqların tez-tez sönməsi, bəzi bölgələrdə fasılələrlə verifiedi, ilə bağlıdır. Xaçmaz bölgəsindən olan Qərargah özü rayonda işıqların kəsilməsi, fasılələr yaranması barədə məlumat verdikdə Heydər Əliyev o zamanı Baş nazir Artur Rasizadən səbəbini soruşdu. Baş nazir həmin bölgədə işıq pullarının tam həcmədə toplanmasına, işıq borcuna görə fasılələrin olduğunu bildirdikdə Heydər Əliyevin cavabını olduğu kimi xatırlayıram: "Xalqın işığını kəsmək, xalqa, dövlətə qarşı təx-

ribatdır". Qeyd edim ki, namizədimizlə görüşdə Qərargah üzvləri ilə yanaşı, ölkə rəhbərliyini təmsil edən yüksək vəzifəli məmurlar, eləcə də kütləvi informasiya vasitələrinin rəhbərləri, mətbuat işçiləri də iştirak edirdilər. Bəzən mənə elə gəlirdi ki, Ulu Öndər hər gün bizimlə bir yerdədir, onun təhlilləri, yerlərdə vəziyyətlər barədə dedikləri, dəqiq bilgiləri çətinliklərin aradan qaldırılması barədə teklif və mülahizələri heyret və heyranlıq doğururdu. Hər görüşdən daha da silahlansmış, daha əzmkar olaraq çıxır, yerlərdə seçicilərlə görüşləri daha məzmunlu qura bilirdim.

Ümummilli liderin seçki qabağı, yığılı bir gündə 5 oktyabr 1998-ci ildə Lənkərana gəlişi əsl bayram təntənəsini xatırlatdı. Mitinqin aparacılığını səs tələrimdə problem olduğundan Lənkəran Dövlət Dram Teatrının baş rejissoru mərhum Baba Rzayevə tapşırımlı olduq. Həmin görüşdə müəllimim, ustadım Mirhaşim Talişlının çıxışı, şeir söyleməsi, ümummilli liderin Lənkəran və lənkəranlılar haqqında səmimi sözlərini, yüksək dəyərləndirmələrini həmişə xoş duyğularla xatırlayıraq.

Bir incə, həssas məqamı da demək-dən özümü saxlaya bilmirəm. Ömrüm boyu yalan danışmamış, bunu qeyri-inسانı keyfiyyət hesab etmişəm. Buna görə problemlər də yaşamışam. Mənə gələn məlumatlardan bir-iki nəfərin eks təbligat apardığı aydın idi. Nə qədər qəribə olsa da həmin şəxslər Ulu Öndərin qələbəsi elan edildikdən sonra qollarını açaraq məni qucaqlayır, "Zəhmətimiz hədər getmədi", - deyirdilər (!) Bu nə insanlıqdır, nə də mövqə, elə deyilmə?

Bu gün hamımız ölkəmizin xilasını, hərtərəfli inkişafını Heydər Əliyev ideyalarının işığında Ulu Öndərin layiqli davamçısı möhtərəm cənab Prezidentimiz İlham Əliyev ətrafında daha six birləşməkdə, bu yolda davamlı uğurlar əldə etməkdə görür, yekdilliklə həmin kursu dəstəkləyirik.

Doğrudur ki, bir yazda belə bir geniş mövzuya əhatəli aydınlaşdırır. Nədən başlayasən, nəyi deyəsən?! Çünkü ümummilli lider təkcə mənim həyatımda deyil, bütün xalqımızın həyatında, xatırəsində yaşamaqdır. Odur ki, Hacı Mirhaşim Talişlının Ümummilli Lider Heydər Əliyevə həsr etdiyi, həzurunda söylediyi "Gərəkdir" rədflili ustادnamədən bir bəndlik şeirlər sözümüz bitirir, uca Xalıqdən unudulmaz, hər zaman yaşayan Ulu Öndərin ölməz ruhuna rehmət və alqışlar diləyirəm:

Sənin qüdrətinə söz demək üçün,
Sözə İlahidən qüdrət gərəkdir,
Xalqın pənahısan, ümidgahısan,
Bunu dərk etməyə diqqət gərəkdir!



Yədulla Ağazadə
filologiya elmləri doktoru,
Lənkəran Dövlət Universitetinin
professoru,
əməkdar müəllim.